

HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ VƏ MİLLİ-MƏNƏVİ İNKİŞAF

Heydər Əliyev şəxsiiyyətindən bəhs etmək böyük elmi, mənəvi, sosial-siyasi məsuliyyət tələb etməklə həm çətindir, həm də asandır. Çətindir ona görə ki, hər hansı bir fikir onun baxışlarını tam əhatə etməməkə yekun xarakteri daşıya bilmir. Bunun təsiridir ki, sayı on minlərlə hesablanan bilən kitablar, monoqrafiya və məqalələr, sənədlər materiallar, ayrı-ayrı görkəmli şəxsiiyyətlərin fikir və düşüncələri mövcud olsa da onun şəxsiiyyətini, dünyabaxışını tam əhatə edə bilməmişlər. Bununla bağlı bir məsələni vurgulamaq yerinə düşərdi ki, onun əsərlərinin 45 cildi nəşrə hazırlanır ki, indi onların 42 cildi nəşr olunmuşdur. Bu o deməkdir ki, Heydər Əliyevlə bağlı söz söyləyərkən bütün mənbələri dərindən bilməkla problemlə üzdən keçdi yanaşılmamalıdır. Bu baxımdan yanaşdıqda düşünürsən ki, bunun üçün Əliyevşunas olmaq gərəkdir. Lakin məsələnin digər tərəfinə – onun həyat və fəaliyyətinin öyrənilməsinin xalqılıyına, təcrübə həyatında yerinə, nəsillərdən-nəsillərə ötürülrək yaşadılmasının kütləviliyinə, gənclərin bu ruhda tərbiyə olunmasundakı əhəmiyyətinə və digər bu kimi yönlərə diqqət verdikcə hala yazılmamış çox xatirələrin, onun ideyaları ətrafında deyilməmiş fikirlərin mövcudluğunu görürük. Deməli, nə qədər yazılısa da, söylənsə də, hələ öyrənməli çox dərslər var. İş belə olunca müəyyən söz demək də asanlaşır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: "Heydər Əliyev iqtisadi-siyasi quruluşdan asılı olmayıaraq, sözün əsl manasında, bütün dövrlərdə Azərbaycan xalqının lideri idi. 1970-1982-ci illərdə ölkəyn rəhbərlik etdiyi dövr ərzində onun gördüyü işlər Azərbaycan xalqının maraqlarına xidmət edirdi. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycana mərkəzi fondlardan böyük həcmdə vəsait götürildi. Yeni zavodlar, fabriklər tikildi. Indi bu zavod və fabriklər Azərbaycanın iqtisadi və sənaye potensialına böyük dəstəkdir. Əgər o illərdə Azərbaycanda iri sənaye infrastrukturunu yaranmasaydı, xüsusilə də neft emalı sahəsində nəhəng qurğular tikilməsəydi, bu gün Azərbaycanın iqtisadi potensialı o qədər də güclü ola bilməzdı. Bir sözə, iqtisadi-siyasi quruluşundan asılı olmayıaraq, bütün zamanlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, xalqa, millətə bağlılığı böyük işlər görmək üçün gözəl şərait yaratmışdı. Amma təbii ki, Azərbaycanın on ağır dövrü olan müstəqilliyimizin ilk illəri də Heydər Əliyevin fəaliyyətində həllədici idi".

Yuxarıdakı sözlərdən də göründüyü kimi, Heydər Əliyevin həyatının, hakimiyyətinin bütün dönmələrində Azərbaycanlıq, millilik və millətə bağlılıq məsələləri öndə dayanır ki, bu da müəyyən amillərlə şərtlənir.

Heydər Əliyevin təbii-coğrafi, siyasi cəhətdən spesifik xüsusiyyətləri olan Naxçıvan diyarında doğulması, ailədə Azərbaycan türklərinə məxsus şəkildə

milli, mənəvi ruhda təbriyə alması, həyat yoluunu vətənə, millətə xidmətə həsr etməsi, xüsusən əzəmətəxəsus, yüksək fərdi keyfiyyətləri onun galəcək həyat yolunun təyinədiciyi idi. Həç təsadüfü deyil ki, bu ailənin bütün üzvləri Azərbaycanlıq, vətənpərvərlik, milli münasibətlərdə həssaslıq ruhunda təbriyə olunmaqla Azərbaycanın hərəkatlı inkişafı, milli müstəqilliyi, maddi və mənəvi dəyərlərin qorunub saxlanmasında geniş fəaliyyət göstərmişdir.

Azərbaycanlıq, millilik, milli adət-ənənələrə diqqətlə yanaşmaq Heydər Əliyevin ictimai-siyasi, dövlətçilik fəaliyyəti ilə yanaşı, onun şəxsi həyatında, ailə-məişət münasibətlərində də ciddi şəkildə qorunub saxlanılmışdır.

XX əsrin 60-cı illəri, xüsusən əməmmilli liderin DTK-nin sədri olduğu dövrdə Azərbaycanda 30-cu illərdən boğulmuş milli şəhərin yenidən dirçəlməsi kimi xarakterizə olunmaqla rus işğalı, Azərbaycanın bölünməsi ilə əlaqəli fikirlər söylənməyə, milli adət-ənənələrə donış başlandı. Bu vəziyyət Heydər Əliyevin Azərbaycan KP MK-nin I katibi seçilməsi ilə daha da gücləndi. Uzaqqorun siyaseti nəticəsində əməmmilli lider iqtisadiyyatı yüksəltməklə Azərbaycanı keçmiş SSRİ-də öncül respublikalardan bürünə, hətta müəyyən sahələrdə birinciyə çevirdi. Bu işə əhalinin maddi rəfah halının yüksəlməsinə böyük təkan vermiş oldu. Digər sahələrdə olduğu kimi, elm, təhsil, mədəniyyətin inkişafı əməmət-təfaq səviyyəsinə qaldırıldı, milli kadrlara, milli mədəniyyətin təmsilçilərinə böyük onam verilməklə keçmiş ittifaqın bir sıra mükafatlarına layiq görülenlərin sayı artırıldı. Bütün bunlar yazıda, sözə deyil, real həyatda, o dövrkü insanların gözleri önündə baş verirdi.

Milli kadrlara böyük onam verən Heydər Əliyev respublikadan kənarda, o dövrün tanınmış ali təhsil və elmi müəssisələrində təhsil almaq, elmi təcrübə keçmək üçün kadrlar göndərilməsinə böyük onam verirdi. O dövrdə ixtisaslaşma, təhsilini artırmaq məqsədi ilə gedənlərdən biri kimi (1976-1978, 1983) bunun nə dərəcədə böyük əhəmiyyəti olduğunu əhatə olunduğum elmi mühitdə və şəxsi həyatimdə ciddi şəkildə hiss etmişəm. Həmin kadrların əksəriyyəti ölkəmizdə elm, təhsil və mədəniyyətin yüksəldilməsində, müstəqilliyimizin bərpasında, sonrakı inkişaf mərhələsində yaxından iştirak etmişlər. Problemlərin həllində milli kadrlara üstünlük verən Heydər Əliyev hələ keçən əsrin 70-ci illərdən milli-hərbi kadrların yetişməsinə böyük onam vermişdir ki, bu da sonrakı dövrə reallığını ortaya qoydu.

Millilik təkcə müəyyən qərarların verilməsi ilə bitmirdi. Əməmmilli lider tələbələr, aspirantlar, kursant və zabitlərlə vaxtaşırı gərişür, müxtalif təklif və tapşırıqlar verirdi.

Bu baxımdan ulu öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında təbriyələndirilməsindən bahs edərək demişdir: "...Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumağı, saxlamayıq və gənc nəslə əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda təbriyələndirməliyik".

Heydar Əliyevin milli məsələdə xüsusü diqqət yetirdiyi sahələrdən biri də Azərbaycan dili məsəlesi idi. O, bu məsələni həla DTK-nin sədri olarkən açıq şəkildə ortaya qoymaqla bir sırə görüşlərdə Azərbaycan dilində çıxışlar etmişdir. Bunu xatırlayan DTK-nin keçmiş məsul işçiləri heyrətə gəldiklərini, hətta çəşib qaldıqlarını etiraf edirlər. Onlar deyirlər ki, biz çıxışın rus dilində ediləcəyini gözəldiyimiz halda Heydar Əliyev Azərbaycan dilində danişdi. Bu, o dövr üçün böyük cəsarət təlab edən hərəkat olmaqla digərlərinə bir xəbərdarlıq idi ki, bu ölkənin, bu millətin dövlət səviyyəsində ana dili var. Götürülmüş kurs Heydar Əliyev Azərbaycan KP MK-nin I katibi olanda və ondan sonrakı dövrlərdə də ardıcıl olaraq davam etdirilmişdir. Dolayısı ilə bütün məmurlara ana dilini bilmək tövsiyə olunurdu. Tuttuğu mövqeli əlaqəli olaraq Heydar Əliyevin hayatında rus dili ciddi rol oynasa da, o, rus dili kimi Azərbaycan dilində də yüksək natiq idi. Dillə bağlı onun yeritdiyi siyaset sözə deyil, əməli işdə, 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR-nin Konstitusiyasında öz əksini tapmaqla Azərbaycan dilinin respublikanın dövlət dili olduğunu rəsmi şəkildə təsbit edildi. Bu gün Heydar Əliyev siyasetinin hərtərəfli və layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan dilinə diqqət və qayğısı, onu yüksək səviyyədə bilməsi Heydar Əliyev kursunun davamı olmaqla yanaşı, bu dilin cəmiyyətdə olduğu kimi ailədə də ciddi şəkildə qorunub saxlanıldığının bariz nümunəsidir. Bu bir daha sübut edir ki, çox dil bilmək olar, lakin ana dili daha müqəddəs və azızzdır.

Bir məsələni də xüsusi qeyd etməyə ehtiyac duyuruq. Keçmiş əsrin 30-cu illərində məhy edilmiş milli özünüdərk Heydar Əliyevin hakimiyyətinin birinci dönməndə yenidən canlandı, ölkəmizin müstəqil yaşamaq üçün bütün imkanlara malik olduğu fikri formalasdırıldı ki, bundan da gəmiş anlamda azərbaycançılıq ideologiyası yarandı. Bir anlığa düşünök ki, Sovet hakimiyyətinin on qüdrətli vaxtında qəbul edilmiş konstitusiyada Azərbaycanda dövlət dilinin Azərbaycan dili olduğu yazılmışdır. Bu, bütün dünyaya, on başlıcası isə Azərbaycan xalqına müstəqillik mesajı idi. Bunu vətənimizdən kənardə, ittifaqın digər xalqları ilə temasda olanlar daha aydın şəkildə hiss etmək, müsəyyən müstəqilliyyə malik olduğumuzdan qurur duyurduq. O dövrün Azərbaycan ziyahısı, milli düşüncəli insani üçün bütün bunlar çox böyük sərvət idi.

Sonrakı dövrlərdə müstəqillik və azadlıq uğrundakı mübarizədə bu amillər ciddi rol oynamışdır.

Heydar Əliyevin idarə sisteminin əsasını elmlilik, millilik, xalqa güvənərək alt qatın, zəminin hazırlanması, özünləşdirək, rəsmiləşdirməyə gediş və qanunlaşma təşkil edirdi. O yüksək inkişaf etmiş, regionda və dünyada söz sahibi, müstəqilliyi dənməz və obodi olan Azərbaycan uğrunda mübarizə aparır və bütün xalqa, galəcək nəsillərə də bunu tövsiyə edirdi.

Maddi rifah halının yaxşılaşdırmağın, milli-mənəvi dərçəlişin başlıca amili ölkənin sosial-siyasi və iqtisadi inkişafından asılıdır ki, bu, bütün dövrlərdə Heydar Əliyevin diqqətində olmuşdur. Heydar Əliyevin Azərbaycandakı

rahbarlığının birinci mərhələsi, sözün əsl mənasında, sosial-iqtisadi inkişafda döntəş nöqtəsi oldu. Heydər Əliyev ictimaiyyət rejimi üçün hakim olan vahid planlaşma, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı konsepsiyanı qabaqladı. Belə düşünürəm ki, ictimaiyyətin liderin hakimiyyyatda olduğu birinci dördüncü hələ də lazımi səviyyədə araşdırılmayıb. Çoxları bunu ancaq Azərbaycanın sürətli inkişafı ilə əlaqələndirirlər. Bir tərəfdən bu belədir. Lakin həmin dövrün sürətli inkişafının digər vacib cəhəti Azərbaycanın yeniləşməsi, insanlar arasında milli özüntüdərk, vətənpərvərlik hissini artırması amilləri idi. Yəni sürətli inkişaf insan amilinə, sosial münasibətlərə təsir etməyə başladı. Bütün bu proseslər indiki orta və yaşı nəslin gözləri önungə baş vermişdir. Yüksek inkişaf nticəsində əhalinin maddi rifahı yaxşılaşdı. Bumun başlıca səbəbi isə aqrar sahəyə diqqətin artırılması. Azərbaycanda ənənəvi təsərrüfat sahəsi sayılan taxılçılıq və maldarlıqla yanaşı, daha gəlirli sahələr olan pambıqçılıq, üzümçülük və tərəvəzçiliyin sürətli inkişaf etdirilməsi idi. Əgər əvvəlk təsərrüfat sahələri ancaq respublikanın daxili tələbatını ödəməyə xidmat edirdi, adıçəkilən sahələr daha çox ixrac üçün nəzərdə tutulurdu. Aqrar sahənin gücləndirilməsi ilə yanaşı, beynəlxalq tutuma malik olan yeni sənaya sektoruna böyük ənəm verilmişdir. Tədricən Azərbaycan keçmiş SSRİ-nin əsili aqrar əlavəsindən çıxarılaraq inkişaf etmiş sənaye respublikasına çevrilirdi ki, bu da gələcəkdə iqtisadi əsiliyiqdan azad olmaqla müstəqil inkişafın modeli idi. Bunu o dövrün rəqəmləri də sübut edir. 14 il ərzində respublikada mövcud olan sənaye müəssisələrinin sayı 750-dən 1048-ə çatdırılmış, ölkəmizdə buraxılan 350 adda məhsul dönya-nın 65 ölkəsinə ixrac olunmuşdur. Özgə sözə desək, Azərbaycan 65 ölkədə təmsil olunmuşdur. Bura cəm, mədəniyyət və digər sahələri də daxil etsək, məkan daha da genişlənəcə.

Heydər Əliyevin sosial-iqtisadi siyasetində ucqarları xüsusi diqqət vermişdir. Bunun nticəsində əhalinin əməyə cəlb edilməsi güclənmiş, kəndli-lərin həyat şəraiti nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdır. Məhz belə inkişaf əhalinin maddi gəlirini durmadan artırırdı. Həmin dövrü yaşayınlar yaxşı xatırlayırlar ki, yaraşqılı evlərin tikilməsi, şəhər və kəndlərin abadlaşdırılması, bütövlükdə möşəkim əsasi surətdə dəyişməsi bu dövrdə baş vermişdir. Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilərkə SSRİ-də ayrıca bir regionda tam fərqli, yeni iqtisadi model ortaya qoyuldu. Bu "iqtisadiyyatın Heydər Əliyev modeli" – iqtisadi inkişaf və maddi rifah həlinin yaxşılaşdırılmasının vəhdəti modeli idi. Bu model maddi və mənəvi mədəniyyətimizin yüksəlməsinə ciddi təsir göstərən, milli düşüncəni formalaşdırıran mühüm amil idi.

Özgə sözə desək, 1969-1982-ci illərdə Azərbaycanda yaradılmış sosial-iqtisadi model sonrakı müstəqillik illərində bu sahədə aparılan işlərin baş məşqi, maddi sarvətlərin milli zəmində istifadəsinin əsas şərti idi.

İctimaiyyətin liderin hakimiyyyətinin ikinci dördündəki sosial-iqtisadi işlahatlar müəyyən fərqli xüsusiyyətlərə malik idi. Düzdür, böyük dövlətçilik təc-rübəsi, sosial-iqtisadi işlahatlar sahəsindəki bilik və bacarıqlar mövcud idi. La-

kin şorai kəskin surətdə fərqlənirdi. Əgər birinci mərhələdə ittifaq tabeliyində olan bir respublikanı gerilikdən irəliyə aparmaq gərək idi, indi xaosun hökm sürdüyü, ərazisinin bir hissəsi işgal edilmiş, iqtisadiyyatı dağılmış, insanları maddi və manevi cəhətdən sarsılmış bir ölkənin müstəqilliyini qorumaq, dağılmanın qarşısını alıb durğunluğa, oradan sabitləşməyə və hərəkətli inkişafə nail olmaq başlıca amil idi.

Bu məsələdə Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvan MR Məclisində sədrlik etdiyi zaman apardığı İslahatların və quruculuq işlərinin böyük təsiri oldu. Sonrakı mərhələdə Azərbaycanda aparılan işlərin mühəyyən hissəsi burada həyata keçirilmişdir.

Heydər Əliyevin müstəqillik dövründəki sosial-iqtisadi siyasetini ayrı-ayrı araşdırıcılar müxtalif istiqamətlərdə öyrənmiş və şəhər etmişlər. Bizi bəla gəlir ki, hakimiyətə qayıdışın ilk mərhələsində qarşıda duran başlıca vəzifə ölkədəki xaosu, ayrı-ayrı qruplaşmaları, hərbi-siyasi tabeziqliyi, xalqın ümidi-zəhiyini aradan qaldırmaq, xarici hərbi müdaxilənin qarşısını almaq, ölkədə sabitliyi təmin etməklə vətəndaş həmrəyliyinə nail olmaq, dağılmış sosial-iqtisadi şabakəni bərpa etməklə problemlərin beynəlxalq səviyyədə həllinə nail olmaq idi. Tarixi hadisələri, sosial-siyasi münasibətləri təhlil edərək bu dövrün 1993-cü ildən, hakimiyətə yenidən qayıdış dövründən, noyabr 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasının qəbul edildiyi dövrlə qədər olduğunu söyləmək olar. Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ilə bağlı akademik Ramiz Mehdiyev "Azərbaycan: qloballaşma dövrünün tələbləri" əsərində yazır: "1995-ci ilin noyabrında ümumxalq referendumunda qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası ölkədə yeni iqtisadi sistəmə keçidin hüquqi əsası oldu. Həman tarixdən Azərbaycanın iqtisadi həyatında yeni mərhələ başlayır. Həyata keçirilən sosial-iqtisadi siyaset qısa müddət ərzində iqtisadiyyatda əsaslı dəyişikliyiə səbəb oldu. Büdcə kəsri ümumi daxili məhsulun 1-2% səviyyəsinə endirildi, 1996-ci ildə makroiqtisadi sabitliyə nail olundu. 1997-ci ildən başlayaraq dinamik iqtisadi inkişafi təmin etmək mümkün olmuşdur. Beləliklə, 1996-ci ildə ümumi daxili məhsulun artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2003-cü illərdə orta hesabla 10% təşkil etmişdir. Bu dövr əsrin mülqəvilişinin (1994-cü il 20 sentyabr) bağlanması ilə Azərbaycanın mərhələli və ardıcıl inkişafının həyata keçirilməsinin əsası qoyulmuş olur".

Təbii ki, ölkənin sosial-iqtisadi inkişafında aparılan məqsədyonlu xarici siyaset ciddi rol oynamışdır. O dövrü xarakterizə edərək ümumməlli ləder deyir: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əla-qədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik İslahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".

Ölkəmizin sosial, milli və manevi cəhətdən inkişafı onun iqtisadi inkişaf səviyyəsindən ciddi şəkildə asılıdır. İqtisadi cəhətdən zəif olan ölkədə sosial v-

ziyyətin yaxşılaşdırılması, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliği lazımi səviyyədə ola bilər. Məhz yüksək iqtisadi inkişaf nöticəsində xalqın güzərəni yaxşılaşdırılmış, yoxsulluq həddi minimum səviyyəyə endirilmiş, milli-mədəni irsimizin öyrənilməsi, qorunub saxlanması və beynəlxalq aləmdə təhlili ilə əlaqəli böyük müvəffəqiyyətlər əldə edilmişdir. Inkişaf dinamikasını, zəngin potensialını nəzərə alaraq yaxın perspektivdə ölkəmizin daha da güclü inkişaf edəcəyi reallıq olmaqla biza böyük ümidi verir. Hazırda iqtisadi inkişaf sürəti baxımından Azərbaycan Respublikası dünyada analoqu olmayan parametrlərinə görə inkişaf etmiş ölkələrlə müqayisə olunmaqla onlarla arasında olan fərqi azaltmaqdadır. Möhkəm iqtisadi təməl əhalimin sosial-rifah halının daha da yaxşılaşdırılması üçün geniş perspektivlər açmışdır.

Bələliklə, iqtisadi inkişafın tarixdə analoqu olmayan Azərbaycan modelinin formallaşması nöticəsində gələcəkdə Azərbaycanın sosial-iqtisadi, milli-mənəvi tərəqqisi tarixi reallıqdır. Yaradılmış möhkəm iqtisadi təməl siyasi, sosial-mədəni proseslərə dinamizm verir və Azərbaycanın özünün dünya miqyasında təsdiq edilməsinə imkan yaratır.

Sürətli iqtisadi inkişaf Azərbaycanın beynəlxalq aləmdə diqqət mərkəzində olmasını təmin etmişdir. Bütün dünyani sərsidən qlobal böhran zamanı ölkəmizdə iqtisadi artım sürətinin 9,3% səviyyəsində olması Azərbaycanın milli-iqtisadi inkişaf siyasetinin perspektivli və uğurlu olduğunu əyni şəkildə sübut etdi. Belə uğurların səbəblərindən biri edərək ölkə prezidenti İlham Əliyev deyir: "İstehlak qiymətlərinin aşağı salınmasının vacibliyi və inflasiyaya nəzarət; milli bankların dəstaklanması də daxil olmaqla maliyyə monitorinqi, kreditlərə və faiz dərəcələrinə nəzarət; təkcə neft sektorunu deyil, real iqtisadiyyata daimi sərmayə axınının təmin edilməsi; sosial əhdəliklərin qətiyyətli yerinə yetirilməsinə yönəldilmiş siyaset; sonaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi; ərzaq təhlükəsizliyi probleminə daimi nəzarət və sair". Deməli, əldə edilmiş müvəffəqiyyətlər söylənilənlərin həyata keçirilməsi, özgə sözə desək, Heydər Əliyev siyasetinin uğurla və şəraitə uyğun şəkildə davam etdirilməsi nöticəsində mümkün olmuşdur. Azərbaycanda iqtisadi islahatların Heydər Əliyev metodu əsasında modernləşdirilməsi, həmçinin bazar iqtisadiyyatına keçid üçün seçilmiş yol ölkənin iqtisadi modelinin yaradılmasında həlliədici rola malikdir. Bu yolu əsasını islahatların elmi və hüquqi cəhətdən təşkil, bazar iqtisadiyyatına keçid konsepsiyanının başlıca amili olan mülkiyyətin ozallaşdırılması, iqtisadiyyatın dövlətin inhisarından azad edilməsi, şəxsi mülkiyyət hüququnun formallaşması əsasında azad sahibkarlığın yaranması təşkil edir. Aqrar islahatların həyata keçirilməsi və ölkənin inkişafına xariçi investisiyaların cəlb olunması Azərbaycanın zəngin karbohidrogen cəhəyatlarının öyrənilməsi və ondan səmərəli surətdə istifadə edilməsini qarşıya qoyur. Yeni inkişaf modeli inkişafın yüksək dinamikasını təmin etməyə yönəldilmişdir.

Umummilli lider Heydər Əliyevin əsasını qoymuş və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı qlobal zir-

valərə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarmışdır. Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş və verməkdə davam edir.

Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyev demişdir: "Ümummilli lider Heydər Əliyevin əzaqqorən siyaseti nticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq alamda çox görkəmlü yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artsıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlliçici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə həyata keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir".

Biz milli-mənəvi dəyərlərimizə Heydər Əliyevin verdiyi böyük ənəmi heç vaxt unutmamalıyıq: "Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxri edirik".